

## **XİDMƏT RƏİSİ (YAŞAYIŞ YERLƏRİNDƏ QAZ XƏTLƏRİNƏ VƏ MƏİŞƏT QAZ CİHAZLARINA NƏZARƏT XİDMƏTİ) VƏZİFƏSİ ÜZRƏ MÖVZULAR**

### **1. "Energetika haqqında" Azərbaycan Respublikasının Qanunu:**

### **2. "Qaz təchizatı haqqında" Azərbaycan Respublikasının Qanunu:**

### **3. Qaz paylayıcısı tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən qaydalar:**

### **4. Qazdan istifadə qaydaları üzrə:**

- Təbii qaz istehlakçıları ilə qaz paylayıcısı arasında münasibətlərin tənzimlənməsi qaydaları;
- İstehlakçıların hüquqları və vəzifələri;
- Qazpaylayıcının hüquq və vəzifələri;
- Qaz şəbəkəsinə qoşulma və ayrılma şərtləri;
- İstehlakçılara verilən qazın keyfiyyəti, təzyiq və təchizatının etibarlılığı;
- İstifadə edilmiş qazın dəyərinin ödəmə şərtləri;
- Qaydaların yerinə yetirilməsinə dövlət nəzarəti və bu nəzarəti yerinə yetirən orqanlar;
- Qazın alqı-satqı müqaviləsinin məzmunu, bağlanması şərtləri və qaydaları;
- Qaz sayğaclarının quraşdırılması və istismarı qaydaları;
- İstehlakçıya qazın verilməsinin dayandırılmasının əsasları, qazın alqı-satqı müqaviləsinin ləğvi qaydaları;
- Təbii qazdan istifadə zamanı təhlükəsizliyin təmin edilməsi şərtləri.

### **5. Qaz təsərrüfatında təhlükəsizlik qaydaları üzrə:**

- Təbii qazın tərkibi, onun fiziki və kimyəvi xüsusiyyətləri;
- İstismarda olan qaz kəmərləri və avadanlıqlarının təzyiqə, təyinatına, çəkiliş növünə və xidmətinə görə təsnifatı;
- Qaz sızmalarının aşkar edilməsi və aradan qaldırılması üsulları;
- Qaz kəmərləri və onların üzərində quraşdırılmış avadanlıqların xarakteristikası və təyinatı;
- Qaz kəmərləri və avadanlıqlarının istismarı, onlara texniki xidmət göstərilməsinin qaydaları və təsnifatı;
- İstismarda olan qaz cihazlarına, onların quraşdırılmasına və yerləşdiyi otaqlara aid tələblər;
- Qaz təhlükəli işlərin icrası, onların növləri, sənədləşməsinə olan tələblər və şərtlər;
- Qaz kəmərləri və avadanlıqlarının istismarına aid normativlər, standartlar, təhlükəsiz istismarına aid tələblər;
- Qaz kəmərlərinin tikintisi və quraşdırılmasına dair tələblər, boru və materiallar;

- Qaz təsərrüfatında çalışan fəhlə və qulluqçuların biliklərinin yoxlanması və müxtəlif növ işlərin icrasına icazə verilməsi;
- Yaşayış binalarında qaz təsərrüfatı qurğularının istismarı və ona cavabdehlik;
- Xarici və daxili qaz kəmərləri, onlara qoyulan texniki tələblər və istismar qaydaları;
- Yeni inşa edilmiş qaz kəmərləri və avadanlıqlarının istismara qəbulu qaydaları və onların istismarda olan qaz kəmərlərinə qoşulmasına aid tələblər;
- Qaz kəmərlərinin möhkəmliyə və kipliyə sınaqması normaları;
- Qaz xidməti müəssisələrində qaz təsərrüfatına cavabdeh şəxslərin təyin edilməsi və bu barədə nümunəvi qaydalar;
- Qaz təsərrüfatına cavabdeh şəxslərin hüquq və vəzifələri;
- Baş verə biləcək qəza hadisələrinin qarşısının alınması planlarının işlənilib hazırlanması üçün göstərişlər;
- Yanar qazların təhlükəsizliyinə olan tələblər;
- Qaz cihazlarından təhlükəsiz istifadə qaydaları.

**6. "Texniki təhlükəsizlik haqqında" Azərbaycan Respublikasının Qanunu;**

**7. Azərbaycan neft sənayesində əməyin mühafizəsinin vahid idarəetmə sistemi üzrə:**

- Qaz təhlükəli işlərin icrası zamanı təhlükəsizlik tədbirləri;
- Qaz təhlükəli işlərin icrası zamanı istifadə olunan alətlər;
- 3 pilləli nəzarət jurnalının aparılmasının məqsədi və işlənməsi;
- Qaz təhlükəli işlərin görülməsinə buraxılan işçilər barədə;
- Qaz təsərrüfatında peşə xəstəlikləri barədə.

**8. "Yanğın təhlükəsizliyi haqqında" Azərbaycan Respublikasının Qanunu üzrə:**

- Obyektlərdə yanğın təhlükəsizliyinə cavabdeh şəxslər;
- Yanğından mühafizə vasitələri və onlardan istifadə qaydaları;
- Qaz təsərrüfatında yanğınların baş vermə səbəbləri.

**ƏDƏBİYYAT:**

1. "Qaz təchizatı haqqında" Azərbaycan Respublikasının Qanunu. Azərbaycan Respublikasının Prezidenti tərəfindən 30.06.1998-ci il tarixində imzalanmışdır - № 513- İQ
2. "Qaz paylayıcısı tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən qaydalar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31.05.1999-cu il tarixli 87 nömrəli qərarı ilə təsdiq edilmişdir.
3. "Qazdan istifadə qaydaları". Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12.05.2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmişdir.

4. "Qaz təsərrüfatında təhlükəsizlik qaydaları" SSRİ Dövlət dağ nəzarət Komitəsi, 1979 (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12.05.2018-ci il tarixli 80 sayılı qərarına əsasən qüvvədədir.)
5. "Texniki təhlükəsizlik haqqında" Azərbaycan Respublikasının Qanunu. Azərbaycan Respublikasının Prezidenti tərəfindən 02.11.1999-ci il tarixində imzalanmış – № 733 İQ
6. "Azərbaycan neft sənayesində əməyin mühafizəsinin vahid idarəetmə sistemi". Azərbaycan Respublikasının Prezidenti tərəfindən 10.06.1997-ci il tarixində imzalanmışdır – 313 İQ
7. "İşçilərin sağlamlığı və Əməyin təhlükəsizliyi" soraq kitabı. SOCAR 2010-cu il Xoşbəxt Yusifzadə
8. "Qaz təsərrüfatında texniki təhlükəsizlik qaydaları" Azəriqaz QSC-nin redaksiya heyəti. Bakı, 2005
9. Ə.Hacıyev "Qaz təsərrüfatında texniki istismar, əməyin mühafizəsi qaydalarının tətbiqinə dair 1000 sual-1000 cavab". 2017

**1. İstismarda olan qaz kəmərlərinin parametrləri hansı sənəddə qeyd edilir?**

- A) Qaz kəmərinin layihə-smeta sənədlərində
- B) Kəmərin marşrut xəritəsində
- C) Naryad-buraxılış sənədlərində
- D) Raport sənədində
- E) Qaz kəmərinin istismar pasportunda

**2. Abonentlərdən daxil olmuş çağırışların icrası üçün hansı sənəd doldurulmalıdır?**

- A) Bildiriş vərəqəsi
- B) Çağırış vərəqəsi
- C) Raport
- D) Naryad-buraxılış vərəqəsi
- E) Qarşılıqlı akt tərtib edilməlidir

**3. Qaz kəmərinə odlu işlərin icrası zamanı kəmərdə hansı təzyiq saxlanılmalıdır?**

- A) Kəmər qazdan tam azad olunmalıdır
- B) Aşağı təzyiqli qaz saxlanılmalıdır
- C) 40-150 mm su sütunu
- D) 500 mm su sütununa qədər
- E) 20-30 mm su sütununa qədər

**4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 sayılı qərarı ilə təsdiq edilmiş "Qazdan istifadə qaydaları"na əsasən müqaviləyə görə istehlakçı tərəfindən sərf olunmuş qazın miqdarı necə təyin edilir?**

- A) Qaz işlədən cihazların ümumi sərfinə görə
- B) Qaz borusunun diametrinə görə
- C) Qaz işlədən cihazların pasportunda nəzərdə tutulmuş normalara görə
- D) Saygac göstəricisinə görə
- E) Razılaşma protokoluna görə

**5. İstehlakçının qazla təmin edilməsi hansı sənədə əsasən həyata keçirilir?**

- A) Layihə-smeta sənədlərinə əsasən
- B) Texniki şərtə əsasən
- C) Texnoloji rejimə əsasən
- D) Qazın alqı-satqı müqaviləsinə əsasən
- E) Balans mənsubiyyəti sərhədini təyin edən akta əsasən